



Saleh Rüstəmov aclığı dayandırdı

Bir neçə gündür həbsxanada aclıq aksiyası keçirən Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmov aksiyanı dayandırıb. "Unikal" xəbər verir ki, bu barədə müxalif hüquq müdafiəçisi Rüfət Səfərov məlumat yayıb. Bildirib ki, bu barədə ona professor Adil Qeybullla məlumat verib:

Səh. 2

UNIKAL

№46 (2084) 17 dekabr 2021-ci il

Qiyməti 40 qəpik

Qurucusu: Asəf Rzayev

www.unikal.org

unikal-1@mail.ru



Arif Əsgərovun müəmmalı toxunulmazlığı...

Qalmaqaları ilə məşhur olan sabiq nazir müavininin adı yenidən gündəmdədir

Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası "Dəmirbank" ASC və keçmiş Nəqliyyat nazirinin müavini Arif Əsgərovla bağlı iddiaya baxıb. Belə ki, "Dəmirbank" ASC A.Əsgərov və onun oğlu Elnar Əsgərova qarşı kredit müqaviləsi üzrə mübahisələrlə bağlı iddia qaldırıb. Məhkəmə kassasiya şikayətini təmin etmədən, qətnaməni isə dəyişdirmədən saxlayıb (qaynarinfo). Qeyd edək ki, 2004-2015-ci illərdə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi, 2015-ci ilin fevralından 2017-ci ilin fevralına (nazirlik ləğv olunana qədər) qədər Nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərov və oğlu Elnar Əsgərov bank kreditinin ödənilməsinə görə məhkəməyə verilib.

Səh. 5



Səh. 9

Brüssel görüşü: Proseslər yeni məcraya yönəlməyə bilər

"Mətbuatda məsuliyyət artırılmalı, peşəkarlıq yüksəldilməlidir"



Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Sabir Rüstəmxanlı "Unikal" qəzetinə müsahibə verib. Həmsöhbətimiz öncə "Media haqqında" qanun layihəsi ilə bağlı fikirlərini bölüşüb.

Səh. 4

"Onu deyan başından böyük səhv edir" - Bayram Səfərov



Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov uzun zamandır görünməməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, icra hakimiyyətinin saytında dekabr ayının 12-də Ulu Öndər Heydər Əliyevin anım günündə hər hansı tədbirin keçirilməsinə dair məlumat

Səh. 6

Səlim Müslümovun "məşğulluq korrupsiyası"nın şok təfərrüatları...



Son illər ölkə mediasının, həm də haqlı olaraq əsas tənqid hədəflərindən biri Dövlət Məşğulluq Agentliyidir. Bu qurum üzərinə düşən vəzifələri yerinə yetirməkdə çətinlik çəkir. Elə ona görə də tək medianın yox, həm də ictimaiyyətin qınaqları ilə üzləşib.

Səh. 8

Şou-biznesdə bu il onların toyu oldu



2021-ci ilin son günlərini yaşayıq. Geridə qoyduğumuz 1 ildə bir çox hadisələr yaşanıb. Şou-biznes üçün də bu il sakit ötürməyib. Ayrılanlar az olsa da, evlənənlər çox olub.

Axşam.az 2021-ci ildə ailə həyatı quran məşhurların siyahısını təqdim edir:

Aktyor Əmrah Dadaşov və aktrisa Asya Atakişiyeva noyabrın 15-də toy edib. Onlar bir neçə il əvvəl nişanlansa da, pandemiya görə toyları təxirə düşmüşdü.

Müğənni Sevdə Yahyayeva ötən il nişanlandığı və nikah masasına oturduğu həkim-genetik Zakir Bayramovla oktyabrda dəb-



dəbəli toy edib.

Əməkdar artist Nigar Şabanova hərbi sevgilisi Xəyyamla rəsmi nikaha girib. Cütlük hələ böyük toy etməyi düşünür.

"Qurd" ləqəbi ilə tanınan reper

Fərid Eminov və nişanlısı Leyla Məmmədova ilə evlənib. Cütlüyün toyu noyabrda baş tutub.

Model Rüstəm Cəbrayılov pandemiya görə təxirə düşən toyunu bu il gerçəkləşdirib. O, iy-

ulda Aysel adlı xanım ilə evlənib.

Aparıcı Cavid Gül nişanlısı Nərgizlə pandemiya nikah masasına otursa da, bu il dəbdəbəli toy edib.

Aktrisa Aydan Axundova həmkarı İbrahim Çingizlə nikah masasına oturub. Cütlük bir neçə il əvvəl nişanlanmış, pandemiya görə toyları təxirə düşüb.

Bu il nikah masasına oturanlar sırasında klarnet ifaçısı Hüseyn Məhəmmədovlu da yer alıb. Musiqiçi aktrisa Aysel İbrahimova ilə nikah masasına oturub. Bir müddət əvvəl cütlüyün oğlan övladı dünyaya gəlib.



Mətanət oğlunun elçiliyinə nəvəsini də aparıb

Xəbər verdiyimiz kimi, Əməkdar artist Mətanət İsgəndərli yenidən boşanan oğlu Kərim üçün elçi gedib. "Hə" mərasimindən fotolar yayılsa da, müğənni açıqlamasında bunu inkar edib, məlumatın yalan olduğunu deyib.

Axşam.az xəbər verir ki, Kərimin keçmiş həyat yoldaşı Canana qızının görüntüsünü yayaraq, onun da elçilik mərasiminə aparıldığını bildirib.

"Hər kəs deyir təsadüfüdür. Verilişdə də elə deyib, amma bilin ki, mən heç nəyi yalan danışmıram. Kərimlə son danışığımızda özü dedi ki, elçi gedirik. Mən də dedim, Allah xoşbəxt eləsin, ancaq balalalarımı ögey anaya verməyə görə həyata gətirməmişəm. Qayıt mənim uşaqlarımı. O isə dedi ki, onlar heç mənə lazım deyil, hakim özü elə qərar verdi. Dedim ki, o hakimlə mənimlə nə qərəzliyi var? Uşaqlar bu olanların şahididir. Tuncay telefonla danışığımızda dedi ki, onsuz da Aysel qəbul edən deyiləm. O, mənim anam ola bilməz".

Qeyd edək ki, Canana və Kərim oktyabrda rəsmi boşanıb. 3 uşaq isə anadan alınaraq, ataya verilib.

Rəhim Rəhimliyə nə olub?



Müğənni-bəstəkar Rəhim Rəhimlinin uzun müddətdir səhətində problem var.

Artıq bir neçə aydır sənətçi müalicə alır. Hətta bu haqda müğənni Kərim Abbasov da verilişlərin birində qonaq olarkən deyib.

Aparıcı Afaq Gəncəlinin "Rəhim müalicə alır" sözlərinə Kərim "Hər şeyindən xəbərim var. Nəinki mənim, bütün respublikanın bundan xəbəri var. Bu qədər insanın ahını almaq-dansa, bir az üreyini, aqlını müalicə etdir, nəfsinə qalib gəl" cavabını verib.

Qeyd edək ki, Rəhim noyabrda müsahibə verərkən də səhətində problem olduğunu, müalicə aldığını açıqlamışdı.

"Teymur Əmrah məni ac qoydu"

"Savadlı işləri qəbul etmirlər, beyinlər o deyil. Biz savadlı musiqi ifa edirik. Ona görə də bu gün gündəmi zəbt edə bilmirik".

Bu sözləri müğənni Nicat Rəhimov "Tam vaxtıdır" proqramında deyib. Sənətçi bildirib ki, hazırda savadlı musiqiçi olduğu üçün Əməkdar artist Teymur Əmraha borcludur.

Nicat hərdən buna görə peşman olduğunu da etiraf edib: "Teymur Əmrah məni və mənim kimi bir çox ifaçıları ac qoydu. Düzdür, bir çox halda onun öyrətdiyi musiqi ilə vəziyyətdən çıxıram. Teymur Əmrahın sinifində mahnı janrını sevmişəm, mənimləmişəm. Əgər biz təmiz, akademik ifanı öyrənməsəydik, bəziləri kimi burunda oxusaydıq, indi trnedə düşərdik. Savadlı oxuduğumuz üçün bu hala qaldıq".



Sənubər İsgəndərli seriallardakı qonorarlardan gileyləndi

Əməkdar artist Sənubər İsgəndərli seriallarda verilən qonorarlardan gileylənib.

Aktrisa bu haqda "Səhər mərkəzi" proqramında deyib. O bildirib ki, hazırda gənclər yüksək qonorar tələb edir: "Qonorarlar çox aşağıdır. Səhər 8-də çəkilişə gəlib, gecə 3-4 evə gedirsən. Az yatıb, səhər yenə tezdən işə gedirsən. Bunun qarşılığında pul azdır. Efq var, bəzilərdə bu təsdiqlənməyib, danışır. Bir də var sənətə və sənətkara qiymət vermək lazımdır. Mən də qəşəng qiymət deyirəm, amma çəkmək istəməyində. Heyif ki, indi hər şey instaqramla ölçülür".





Aİ-nin Şərq Tərəfdaşlığı sammitinin bəyannaməsi qəbul olundu

Avropa İttifaqı (Aİ) birliyin bütün tərəfdaş ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bəyan edir.

“Unikal” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Aİ-nin Şərq Tərəfdaşlığı proqramının VI sammitin yekununda qəbul olunan bəyannamədə bildirilib.

Sənəddə Şərq Tərəfdaşlığı regionunda mehriban qonşuluq münasibətləri, etimad quruculuğu tədbirləri, regional əməkdaşlıq və nəqliyyat əlaqələrinin gücləndirilməsinə dəstək ifadə olunur.

Eyni zamanda bəyannamədə Şərq Tərəfdaşlığı regionunda münacişlərdən zərər çəkmiş əhaliyə dəstək verilməsinin zəruriliyi qeyd edilib. Aİ ilə Azərbaycan arasında yeni ikitərəfli təfərrüatlı saziş üzrə danışıqlarda əldə olunan irəliləyiş alqışlanır.

Bununla yanaşı, Cənub Qaz Dəhlizi layihəsinin başa çatması təqdir olunur. Sənəddə qeyd edilir ki, Cənub Qaz Dəhlizi Avropaya qaz mənbələrinin və marşrutunun şaxələndirilməsinə böyük töhfə verib.

Qeyd edək ki, Azərbaycan Aİ-nin bəyannaməsinin Belarusun daxili məsələlərinə aid olan bəndinə qoşulmayıb. Beləliklə, rəsmi Bakı digər ölkələrin suverenliyinə hörmət, daxili işlərinə müdaxilə edilməməsi prinsipini əsas tutduğunu sübut edib.

Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin liderləri Azərbaycan və Ermənistan liderləri arasındakı görüşü müsbət dəyərləndiriblər.

Sammitdə iştirak edən ölkələrin rəhbərləri Brüssel görüşünü global miqyasda 30 illik münaqişədən sonra son dərcə müsbət addım adlandırılıblar.

Avropa İttifaqı həmçinin Şərq Tərəfdaşlığı ölkələrində islahatlar prosesinə dəstək niyyətini təsdiqləyib.

Xatırladaq ki, “Şərq Tərəfdaşlığı” layihəsi 2009-cu ildə Aİ, onun üzv dövlətləri və altı ölkə: Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ermənistan və Ukrayna arasında siyasi və iqtisadi əlaqələri gücləndirmək üçün başlayıb.

Belarus istisna olmaqla, Şərq Tərəfdaşlığının bütün ölkələri Brüsseldə keçirilən sammitdə təmsil olunub. Rəsmi Kiyev layihədə iştirakını dayandıırıb.

Öz növbəsində Rusiya mətbuatı da Şərq Tərəfdaşlığı sammitinin yekun bəyannaməsində Rusiya əleyhinə hər hansı sanksiyanın yer almadığını qeyd edib.

Son illər ölkə mediasının, həm də haqlı olaraq əsas tənqid hədəflərindən biri Dövlət Məşğulluq Agentliyidir. Bu qurum üzərinə düşən vəzifələri yerinə yetirməkdə, ən azından layiqincə yerinə yetirməkdə çətinlik çəkir. Elə ona görə də təkca medianın yox, həm də ictimaiyyətin qınaqları ilə üzləşib.

Düzdür, ötən ilin aprelinde quruma yeni rəhbər təyinatı gerçəkləşdi: Mustafa Abbasbəyli Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri təyin olundu. Bundan sonra gözlənilir o yöndə idi ki, adıçəkilən qurum öz fəaliyyətində müsbətə doğru ciddi dəyişikliklər edəcək. Lakin təəssüf ki, sözügedən təyinatın üzərindən bir ildən çox vaxt keçməsinə baxmayaraq həmin dəyişiklikləri müşahidə etmirik.

Üstəlik, son vaxtlar bu qurumun sabiq vəzifəli şəxslərinin xoşagəlməz

rədə məlumat yayıldı. Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən həmin məlumatdan aydın olurdu ki, ibtidai istintaqla Rahib Quliyev qeyd olunan vəzifədə işləyərkən Dövlət Məşğulluq Xidmətinin digər vəzifəli şəxsləri və qeyriləri ilə qabaqcadan əlbir olub qurumda işsiz kimi qeydiyyatı alınan şəxslərə verilməsi üçün nəzərdə tutulan məhsulların alınması ilə bağlı heç bir tender və kotirovka keçirilmədən müvafiq rəsmi sənədləri saxtalaşdıraraq 29 nəfər işsiz vətəndaş üçün dövlət büdcəsindən ayrılmış 145 min manat məbləğində vəsaitin faktiki olaraq 99 min manat hissəsini ödəyib qiymətlərin şişdirilməsi yolu ilə 46 min manat məbləğində dövlət vəsaitini israf etməsinə, həmin hərəkətləri ilə müvafiq sahədə dövlətin qanunla qorunan mənafeələrinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə

bər çalışıblar. Əksər ekspertlər şübhə eləmir ki, genişmiqyaslı yoxlamalar aparılacağı təqdirdə adıçəkilən Agentliyin əksər mərkəzlərində oxşar yeyintilər, mənimsəmələr ortaya çıxacaqdır.

Ən acınacaqlısı isə odur ki, Dövlət Məşğulluq Agentliyində həbslər əvvəllər də həyata keçirilib; məsələn, 2019-cu ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri ilə Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsini icra edən Mehdi Abasov Mərkəzin baş məsləhətçisi Hafis Allahyarov və qeyriləri ilə əlbir olaraq, müxtəlif vədlər verərək işsiz və işaxtaran şəxslərdən ümumilikdə 7.400 manat məbləğində rüşvət almalarına, habelə eyni məqsədlə 1 nəfər rayon sakinindən 1.000 manat rüşvət almağa cəhd etmələrinə şübhələr üçün əsaslar

Səlim Müslümovun "məşğulluq korrupsiyası"nın şok təfərrüatları...

Sabiq nazirə yaxın vəzifəli şəxslərin yeyinti və mənimsəmə əməlləri heyrət doğurmağa davam edir

əməlləri barədə xəbərlərin ardı-arası kəsilir. Uzağa getməyə, elə yola salmaq üzrə olduğumuz həftə Agentliyin iki yerli mərkəzində mənimsəmə və yeyintilərlə bağlı tükürpədicə, elə bir o qədər də heyretamiz faktlar ortaya çıxdı. Belə ki, öncə Mingəçevir şəhər Məşğulluq Mərkəzinin sabiq direktoru barəsində olan cinayət işinin məhkəməyə göndərildiyi açıqlandı. Baş Prokurorluğun Mətbuat Xidmətindən bu barədə yayılan məlumatda deyilirdi ki, adıçəkilən Mərkəzin sabiq direktoru Elçin Abdullayev qeyd olunan vəzifədə işləyərkən Dövlət Məşğulluq Xidmətinin rəhbər vəzifəli şəxsləri və qeyriləri ilə qabaqcadan əlbir olub qurumda işsiz kimi qeydiyyatı alınmış şəxslərə verilməsi üçün nəzərdə tutulan məhsulların alınması ilə bağlı heç bir tender və kotirovka keçirilmədən müvafiq rəsmi sənədləri saxtalaşdıraraq 17 nəfər işsiz vətəndaş üçün dövlət büdcəsindən ayrılan 86 min manat məbləğində vəsaitin faktiki olaraq 61 min manat hissəsini ödəyib qiymətlərin şişdirilməsi yolu ilə 25 min manat məbləğində dövlət vəsaitini israf etməsinə, həmin hərəkətləri ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib! Elə bu səbəbdən də ona Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 (mənimsəmə və ya israf etmə- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən- xeyli miqdarda ziyan vurmaqla öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilib.

Ardınca isə Lənkəran rayon Məşğulluq Mərkəzinin sabiq direktoru Rahib Quliyev və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı ba-



əsaslı şübhələr müəyyən edilib. Və ona da Cinayət Məcəlləsinin 179.2.1 (mənimsəmə və ya israf etmə- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 179.2.3 (mənimsəmə və ya israf etmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (mənimsəmə və ya israf etmə- xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Hər iki xəbərdən çıxan nəticə ondan ibarətdir ki, Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiə naziri işlədiyi vaxtda Dövlət Məşğulluq Agentliyində korrupsiya, rüşvətخورluq halları dərin kök salıb. Belə ki, bəzilərində ağır ittihamlar irəli sürülən sabiq vəzifəli həmin postlara məhz Müslümovun zamanında təyin ediliblər, ya da onunla bəra-

müəyyən edildiyindən fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Lakin buna bənzər hallar da bəzilərinə dərs olmayıb və onlar qanunsuz əməllərindən çəkinməzlər.

Bu gedişlə biz adıçəkilən Agentliyin məsul əməkdaşları ilə bağlı oxşar xəbərləri hələ çox oxuyacağıq. Odur ki, qurum sədri Mustafa Abbasbəylinin daha ciddi kadr islahatları aparmasına, "təmizləmə əməliyyatları" həyata keçirməsinə, Müslümovun kadrları ilə tamamilən vidalaşmasına ehtiyac var. Əks təqdirdə biz onun fəaliyyəti barədə də əvvəlki rəhbərlərlə bağlı olduğu kimi yalnız xəyal qırıqlığı yaşayacağıq.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair bəyanat yayıb.

Bəyanatda Aİ Şurasının Prezidenti tərəfindən Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin aradan qaldırılmasına, Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilib. Şarl Mişel bildirib ki, 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr görüşləri və bəyanatlarından irəliləyən öhdəliklər yerinə yetirilməlidir. Bəyanatda ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu daxil edilib, onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub. Avropa İttifaqı Prezidentinin bəyanatında, həmçinin minatəmizləmə sözlərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə dəstək ifadə edilib. Habelə sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində Aİ tərəfindən məşvərətçi statusda dəstək verilməyə vurğulanıb. Diqqətə çatdırılıb ki, Avropa İttifaqı Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafını dəstəkləyir. Eyni zamanda, birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması təklifi də irəliləyir.

Qeyd edək ki, Şarl Mişel regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Aİ-nin dəstəyini ifadə edib. Qurumun, hətta iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyi də vurğulanıb. Həmçinin, bəyanatda demir yolu xəttinin çəkilməsi məsələsinə xüsusi toxunulub. Demir yollarında gömrük və sərhəd nəzarətinin qarşılıqlı prinsipi əsasında təşkil olunacağı diqqətə çatdırılıb.

Diqqətçəkən məqamlardan biri də odur ki, Ermənistan baş naziri Nikol Paşinyan görüşdən sonra tərəflərin üzərinə götürdüyü öhdəliklərin yerinə yetiriləcəyini açıqladı. Nikol Paşinyan hökumətin iclasında Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz demir yolu layihəsindən danışıqdan bildirib ki, Azərbaycanla razılaşmanı qiymətləndirmək mümkün deyil: "Bu, mühüm razılıqdır və ümid edirəm ki, biz onu dəqiqliklə gerçəkləşdirəcəyik. Bu, bölgədə iqtisadi, siyasi, eləcə də təhlükəsizlik mühitini dəyişəcək vacib layihədir".

Onun sözlərinə görə, yaxın gələcəkdə diqqətə bu məsələnin həllinə yönəltmək lazımdır. Baş nazir Azərbaycan Prezidenti İlham Əliyevlə həmçinin ikitərəfli gündəlikdəki məsələlər üzrə təmasların davam etdirilməsi barədə razılıq əldə olduğunu da

vurğulanıb. Nikol Paşinyan deyib ki, Türkiyə ilə sərhədlər və kommunikasiyaların açılması razılığı əldə olunduğu təqdirdə Gümrü-Qars demir yolunun işə salınması da mümkündür.

Siyasi şərhçi Aqşin Kerimov "Unikal"a açıqlamasında deyib ki, Qərb Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələsində Rusiyaya monopoliya vermək istəmir, bu baxımdan da İlham Əliyevlə Nikol Paşinyanın Brüsseldəki görüşündə müəyyən qədər alternativ nəticələrin ortaya qoy-

Azərbaycan Prezidenti ilə görüşdə Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz demir yolunun tikintisinə dair razılaşma təsdiqlənib. İstənilən halda deyə bilərik ki, 10 noyabrdan keçən bir ildən çox müddətdə danışıqların predmetində ortaya qoyulan şərtlər və ya təkliflər keyfiyyətcə yeni mərhələyə keçib ki, bu da sülhə olan məsafəni daha da azaldır. Qərb Azərbaycanla münasibətlərdə iqtisadi prioritetlərə daha çox söykənir, bu, münaqişədən öncə də belə idi. Avropa İttifa-

dan sonra da hansısa təxribat manifestinə əl atacağı da istisna deyil".

Milli Məclisin deputatı Sahib Aliyev isə bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyanın ötən il noyabrın 10-da imzaladığı təslimçilik aktında üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməkdən başqa ayrı yolu yoxdur. Onun sözlərinə görə, Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistanın dövlət başçıları arasında keçirilən görüşün nəticəsi haqda rəsmi bəyanatı

şarkən burada gömrük və sərhəd qaydalarına əməl olunacağını vurğulayır. Amma onun açıqlamasında həmən qaydaların tərəflərin suverenliyinin qarşılıqlı gözlənilməsi şərtiylə tətbiq ediləcəyi də öz əksini tapıb ki, bu da Prezident İlham Əliyevin Zəngəzur dəhlizində Ermənistan gömrük postu və sərhəd məntəqəsi qurduğu halda Azərbaycanın da Laçın yolunda da oxşar addım atmaq haqqının olduğu haqda tələbinin yerinə yetirilməsi deməkdir. Və bu, o deməkdir ki, Ermənistan-

Brüssel görüşü: Proseslər yeni məcraya yönəlməyə bilər

Ermənistan tərəfi razılaşmaya əməl etsə, təxribat manifestinə əl atmasa, sabitliyə nail olmaq mümkündür



ulmasına nail oldu. Onun fikrincə, sözsüz ki, danışıqlar Rusiya tərəfi ilə də razılaşdırılmışdı, bununla belə Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin tərəflərə bağlı qapılar arxasında Qərbin maraqlarını qabartması şübhəlidir: "Brüssel görüşünün format baxımından məhək daşı isə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın təkbətək görüşünün təşkili idi. Danışıqların tərzinə gətirilən yenilik liderlərin bir-birilə moderatörsüz təmaslarına dair bir presedent yarıda bilər, hərçənd ki, bu çətin məsələdir. Şarl Mişelin görüşün nəticələrinə dair bəyanatında ən vacib məqam yeni demir yolu xəttinin çəkilməsi ilə bağlı Azərbaycanla Ermənistan arasında razılığın əldə olunmasıdır".

Müsaibimiz qeyd edib ki, görüşdən sonra Nikol Paşinyan ritorikasında dəyişiklik edərək xoşməramlı mesajlarını ön planda göstərir: "Nikol Paşinyanın bildirdiyinə görə, Brüsseldə

qında olmayan, ancaq Qərbin aparıcı gücü olan və öz ambisiyalarını daha çox Asiyaya yönəldən Britaniya isə deyirdim ki, Azərbaycanın "gizli müttəfidir" və proseslərdə onun da rolunu danılmazdır.

Avropa İttifaqı iqtisadi amillərlə Rusiyanın önünə çıxmağa və bununla siyasi təsir imkanları qazanmağa çalışır, çünki o, birbaşa praktiki təsir imkanlarına malik deyil. Bu baxımdan Qərb Azərbaycan qazının Avropa bazarlarında şaxələndirilməsini və bununla Avropa məkanında Rusiya qazına alternativ yaradılmasını istəyir".

A.Kerimov onu da nəzərə çatdırıb ki, iqtisadi layihələrin global mahiyyəti Azərbaycanla Qərbi birləşdirir, ancaq siyasi məsələlərdə fikir ayrılıqları da mövcuddur: "Lakin iqtisadi maraqların diktəsi siyasi fikir ayrılıqlarını bir qədər arxa plana atır. Ümumilikdə Brüssel görüşünün ilkin nəticələrini müsbət dəyərləndirmək olar, hərçənd ki, Ermənistanın bun-

məhz bundan xəbər verir: "Sənəddə açıq şəkildə vurğulanır ki, Avropa Birliyi üçtərəfli Bəyanatda nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsini, Azərbaycanla Ermənistan arasında sülh anlaşmasının imzalanmasını, bununla bağlı birbaşa danışıqlara başlanmasını, minlanmış ərazilərin xəritələrinin tam təqdim edilməsini, itkin düşmüşlərlə (birinci Qarabağ savaşı zamanı bizim 4 minə yaxın belə soydaşımız olub) bağlı dəqiq bilgilər verilməsini istəyir. Brüssel sərhədlərin dəqiqləşdirilməsinin də tezləşdirilməsinin tərəfdarıdır və bu yöndə kömək edə biləcəyini də diqqətə çatdırır. Ermənistanın baş naziri Nikol Paşinyan özünə xas populistliklə bunu qələbəsi kimi təqdim etməyə çalışsa da, dəhliz məsələsində də Avropa Birliyinin sərgilədiyi mövqeyə bununla bağlı indiyə kimi stol üzərində olan digər təklifdən açıq deməliyə ki, Azərbaycanın maraqları baxımından daha əlverişlidir.

Paşinyan dəhlizdən danı-

dan Qarabağa gələnlərlə gətirilənlər artıq Rusiyanın oradakı hərbi kontingentinin deyil, Azərbaycan sərhədçi və gömrükçülərinin kontrolundan keçəcək".

Millət vəkili onu da nəzərə çatdırıb ki, Brüssel danışıqlarından və danışıqların sonunda Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin rəsmi açıqlamasından gəldiyim nəticə bundan ibarətdir ki, rəsmi Bakının xarici siyasətdəki balanslı davranışı postkonflikt dönməndə də davam edəcək: "Azərbaycanla Ermənistan arasında vasitəçilikdə inhisarçılıq yoxdur və olmayacaq. Və əgər Ermənistan rəhbərliyi milli maraqlardan çıxış etmək istəsə, ümumiyyətlə vasitəçiyə ehtiyac qalmayacaq. Amma bütün hallarda cəbhədə olduğu kimi danışıqlarda da dominant və diqqətə edən tərəf rolunda Azərbaycan çıxış edir, edəcək.

Sonda onu da qeyd edim ki, bəziləri Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsinə gözəndən salmaq üçün Zəngəzur dəhliziylə Laçın yolunun eyni status daşımalarının guya Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsinin gələcəkdə Ermənistanın bir hissəsi sayılması təhlükəsini yaratdığını bildirirlər. Sərsəmləmədir. Bütün dünya, Rusiya özü də Prezidenti səviyyəsində Qarabağın da Naxçıvan kimi Azərbaycan torpağı olduğunu deyir. Hətta Paşinyan belə arada buna eynən vurur. Və bir də heç kəs yaddan çıxarmasın ki, Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsi dedikdə söhbət ətrafında Azərbaycan ordusunun iyrimiyə yaxın hərbi hissəsinin, yüngül artıq döyüş-xidmət postunun və yaxın gələcəkdə yüz minlərlə soydaşımızın yerləşəcəyi torpağımızdan gedir".